

# Türküstan



www.turkustan.az



Aydin  
Qasimli

Filologiya üzre  
felsefə doktoru

Bizim yazar

Səlcuqlu Türkəri Türk-İslam tarixinə dörd böyük İmperator (Toğrul Bey, Alp Arslan, Məlikşah və Sultan Səncər) bəxş etmişlər ki, burlardan biri də dünya tərixinədə dönüş yaranan, sağlığında belə "Cahan Sultanı", "Fatehler Atası", "Adıl Sultan" adlandırılın, "Malazgirt qəhrəmanı" Alp Arslanıdır.

Əmisi Sultan Toğrul Bey öldüyü zaman (1063) Alp Arslan 34 yaşında idi. Bir sırə meydən müharibələrində qələbə qazanan Alp Arslan çox şöhrətli bir komandan olaraq tanınır. Xorasan kimi Səlcuqlu Türk İmператорluğunun en mühüm ayalatının başında duran Alp Arslanı atası Çağrı Bey ölükdən sonra əmisi Sultan Toğrul Bey onu Atasının yerinə "Əmir" təyin etmişdi.

Böyük Səlcuqlu İmператорluğunun yaradıcısı Sultan Toğrul Beyin övladı olmadığından o, qardaşı Çağrı Beyin oğlu Süleymanı vəliəhd təyin etmişdi. Lakin bu böyük İmператорluğu zəif qardaşı olan Sülüyman idarə edə bilmədiyindən Alp Arslan əmisi Sultan Toğrul Beyin ölümündən 7 ay 20 gün sonra, 27 aprel 1064-cü ildə taxta çıxmışdı. Bu 7 ay 20 gün müddətində Alp Arslan Şahzadə Süleymanın taxt-tac üzərindəki haqlarını bərərəf etdiqdən sonra bu iddiada bulunan atası Çağrı Beyin əmisi, Qəznəli Sultan Mahmud tərəfindən aldadılaraq əsir götürüb Hindistana sürgün edilən və orada 7 il əsir saxlanılan dan sonra Qalınçar qalasında 1032-ci ildə ölen Arslan Yabqunun oğlu Məlik Qutalmışın üzərinə yürüdü. Döyüş əsnasında məğlub duruma düşərək qaçarkən atı bürdəmiş və özü ölmüş, Qutalmış məğlub edən Alp Arslan Qutalmışın qardaşı Rəsul Təkini de əsir alıldıdan sonra 27 aprel 1064-cü ildə Səlcuqlu Sultanı elan edilmişdi. Mərvdə vali ikən vəziri olmuş Nizamül mülkü hökumət başına gətiren Alp Arslan dövlət məqamlarında dəyişiklik aparmış və öz fəthlərinə davam etmişdi.

Alp Arslan Səlcuqlu taxtına çıxdıqdan sonra 1064-cü ildə ölen atası Çağrı Beyin əmisi, Səlcuqlu Beyin üçüncü oğlu, Doğu Xorasan və Sistanın ümumi valisi Musa Yabqunun "Yabqu" ünvanını ləğv etmişdi.

1064-cü ilin yazında Azərbaycana doğru hərəkət edən Alp Arslan kişi Lori Krallığını itaət altına aldıqdan sonra Gürcüstana daxil olarkən yanında olan oğlu Məlikşah ilə vəziri Nizamülmükk də Araz çayı boyunca Gürməli Çuxurunu və kilsələri ilə məşhur Məryəmnişin qalasını və ətrafini fəth etmişdilər. Oğlunun başarısından çox məmən olan Alp Arslan onları da yanına alaraq Səpid şəhərini hücumla ələ keçirib Baqrat xanədanının paytaxtı olan, Bizansa bağlı və Bizanslılar tərəfindən müdafiə edilən, hasarları ilə məşhur Ani şəhəri nə hücum edərək 16 mart 1064-cü ildə oranı almış, sonra Alp Arslanın təbəəliyini qəbul edən şəhərin prensi Qadiklə birgə Qarsa daxil olmuşdu.

lari da yanına alaraq Sepid şəhərinin hücumla ələ keçirib Baqrat xanədanının paytaxtı olan, Bizansa bağlı və Bizanslılar tərəfindən müdafiə edilən, hasarları ilə məşhur Ani şəhərinə hücum edərək 16 mart 1064-cü ildə oranı almış, sonra Alp Arsla-


Alp Arslan 1065-ci ildə Qafqazları və Xəzər sahillerini dolaşaraq Manqışlaq yarmadasına varıb burada müsəlman olmayan Türklerle birləşib etrafa axınlar yapan Türkmen, Qıpçaq və Cəzığlara qarşı hückum edərək onların 30 minlik ordusunu dağıtmış, Qıpçaqları buradan uzaqlaşdırılmışdı. Alp Arslan Cənddə dəfn edilən babası Səlcuq Beyin məzarını ziyaret etdiqdən sonra 1066-ci ildin may ayında Gürəngənən Mərvə dönmüşdü.

*Bu ilk Türküstan səfəri ilə nəslinin vətəni olan Mavaraün-nəhərə qonşu olan əraziləri də Səlcuqlu Sultanlığına qatan Alp Arslan, Nişabur yaxınlığında Radqana galərək burada oğlu Məlikşahın vəliəhdlik törənini yapmış, 1066-ci ildin iyul ayında Nişabura gəlmİŞdi.*

Bizans sərhəddinə gələcəyini bildirərək Bizansa qarşı mübarizə aparan qərb ordusuna böyük ölçüdə hərb qüvvə göndərmişdi.

"Sultan Alp Arslan Azərbaycandakı vassalları olan dövlətlərin daxili müstəqilliyinə son qoymaq məqsadılıq 1067-ci ildin payızında Arana səfər etmiş, 1068-ci ildə Araz çayını keçərək Gürcüstana varmış, bir müddət Tiflisde qaldıqdan sonra 1069-cu ildin yanvarında Gəncəyə gəlmişdi. Gəncədə Şəddadi hakimi Fəzil qala qapılarının açarlarını Alp Arslana təqdim etmiş, Sultana xeyli miqdarda qiymətli hədiyyələr vermişdi. Beleliklə, Alp Arslan 26 avqust 1071-ci ildə Buxaralı imam Əbu Cəfər Məhəmmədin: "Ey Sultanım! Sən Allahın başqa dinlərə zəfər vəd elədiyi İslamiyyət uğrunda cihad edirsən, Bütün müsəlmanlar minbələrdə sənə

## Malazgirt fatehi - Böyük Səlcuqlu xaqanı Sultan Alparslan



nın təbəəliyini qəbul edən şəhərin prensi Qadiklə birgə Qarsa daxil olmuşdu. Alp Arslanın Ani şəhərini fəth etməsi İslam dünyasında böyük məmənunluq yaratmış, xəlifə Alp Arslanın başarısını bildirən bir "Bəyannamə" yaymış, sultana "Əbülfəth" ünvanı vermiş və bu böyük qələbə Bizans İmператорluğunu Alp Arslanla bir müqavilə bağlamağa məcbur etmişdi. 1064-cü ildə Gürcüstani fəth edərək Səlcuqlu İmператорluğuna qatan Alp Arslan Bizansın Doğu Qaradənən ətrafi bölgələri ilə bütün əlaqələrini kəsmişdi.

*1065-ci ildə Mərvə gələn Alp Arslan burada oğulları Məlikşahla Qəznəli prensesi Türkən Xatun Cəlaliyə ilə, Arslanşahı da Qara-xanlı İmператорluq prensesi ilə evləndirib bu iki Türk İmператорluğu ilə bir yaxınlaşma siyaseti yaratmağa müvəffəq olmuşdu.*

Z.M.Bünyadovun və Y.B.Yusifovun redaktəsilə, Bakı 1994, səh 291) Bir müddət Gəncədə qaldıqdan sonra Qarsa gələn Alp Arslan axincılarını Trabzon ətrafına yoldamışdı.

1070-ci ildin yayında güney doğuya doğru irəliləyən Alp Arslan bir müddət şox bəyəndiyi Amid (Diyarbəkir) şəhərində qaldıqdan sonra Hələbə gəlmiş, buranı da Səlcuqlu Türk İmператорluğuna bağladıqdan sonra Fərat və Dəclə çaylarını keçərək Diyarbəkir-Bitlis yolu ilə Əhlətə varmışdı. Alp Arslan Fərat çayını keçərkən yanındakı imamı Buxaralı qazi Əbu Cəfər Məhəmməd: "Sultanım! Nemətlərindən dolayı Allaha həmd edirəm. Məmlükələr (Suriya və Misir Türk Məmlükələri nəzərdə tutulur-A.M.) istisna olmaqla bu çayı nə qədim zamanlarda və nə də İslam dövründə bir Türk hökmədarı keçməmişdir, ilk dəfə olaraq Siz keçirsiniz"-demmiş, Alp Arslan da bəy və komandanlarını toplayaraq imama bu sözləri təkrarlatmış və Tanriya şükr edərək Fatimiləri Suriyadan çəkilməyə məcbur etmiş və bundan sonra artıq Məkkə əmiri Fatimə xəlifə yerinə xütbəni Türk sultani Alp Arslan və Abbası xəlifəsi adına oxumuşdu.(İqtibas Prof.Dr.Osman Turanın "Türk Cihan hakimiyəti məfkuresi tarixi" adlı əsərindən götürülmüşdür.Bax: Gösterilən əsər, səh.191).

dua eylədiyi Cuma günü savşa başla. Mən Tanrının zəfəri sənin adına yazdığını inanıram" müjdəsinə əmel edərək əsgərlərini toplamış, atından enərek səcdə etmiş və: "Ya Rəbbim! Səni özümdə vəkil edir, əzəmetin qarşısında üzümü yera sürtür, Sənin uğrunda savaşıram.Ey Tanrı, niyətim təmizdir,mənə yardım et.Sözlərimdə yalan varsa,məni məhv et"- demmiş, sonra da üzünü əsgərlərinə tutaraq : "Burada Alılahdan başqa bir sultan yoxdur.Əmr və tale onun əlindədir.Ona görə də mənimlə birlikdə savaşmaqdan və ya məndən ayrılmadıqda sərbəstsiniz" demmişdir.Əsgərləri bir ağızdan: "Əsla əmrindən çıxmayaçaq" deyince Sultan Alp Arslan ağ geyinərək qədim Türk tərəsine görə atının quyuğunu özü bağlamış və son müraciətini edərək "Ey əsgərlərim! Əger şəhid olarsam, bu bəyaz geyimim kəfənim olsun. Məni şəhid olduğum yerə dəfn edin.O zaman ruhum göylərə çıxacaqdır.Məndən sonra oğlum Məlikşahı taxta sıxarıñ və ona bağlı qalınız.Zəfər qazanarsaq, istiqbal bizimdir"- deyərək tarixdə məşhur Malazgirt meydan mühabibəsinə başlamışdı.

*Savaş əsasında Bizansların Balkanlardan getirdiyi Şamanı Oğuz və Peceneqlərdən təşkil etdikləri süvari ordu dəstələri irqdaşları olan Səlcuqlular tərəfinə keçmiş, şəşqınıq içərisində q*

*1064-cü ildin yazında Azərbaycana doğru hərəkət edən Alp Arslan kişi Lori Krallığını itaət altına aldıqdan sonra Gürcüstana daxil olarkən yanında olan oğlu Məlikşah ilə vəziri Nizamülmükk də Araz çayı boyunca Gürməli Çuxurunu və kilsələri ilə məşhur Məryəmnişin qalasını və ətrafini fəth etmişdilər. Oğlunun başarısından çox məmən olan Alp Arslan onları da yanına alaraq Səpid şəhərini hücumla ələ keçirib Baqrat xanədanının paytaxtı olan, Bizansa bağlı və Bizanslılar tərəfindən müdafiə edilən, hasarları ilə məşhur Ani şəhəri nə hücum edərək 16 mart 1064-cü ildə oranı almış, sonra Alp Arslanın təbəəliyini qəbul edən şəhərin prensi Qadiklə birgə Qarsa daxil olmuşdu...*

1067-ci ildə Kirman məliki Kavurdun üsyanını yatırıdan Alp Arslan Kirdmandan Şiraza doğru hərəkət edərək İstəxr qalasını özünə tabe etmişdi. Beləliklə, 1067-ci ildə Xərəzmə gələn Alp Arslan Aral gölünün quzey və doğusunu dolaşaraq qədim Oğuz ellərini tamamilə Böyük Səlcuqlu Xaqanlığına bağlamış, yaxınlarda

Sultan Alp Arslan Suriya səfərindən sonra Anadoluya yerləşən və Bizanslılar tərəfindən təzyiqlərə məruz qalan Türkmenləri müdafia etmək və İslamin bəqədən rəqibi ilə hesablaşmaq üçün Fatimilərə qarşı yürüşünü təxirə salaşaraq Anadoluya dönməyə məcbur olmuş, 200 minlik böyük bir bizans ordusu ilə az bir ordu ilə

ian Bizans ordusu dağlımış, Alp Arslan tarixi zəfər qazanmışdır.Tarixin bu böyük zəfəri ilə Alp Arslan Türk, islam və həttə dünya tarixində nəticələri çox böyük olan bir dönüş nöqtəsinin qəhrəmanı olmuş, Bizans İmператорu Romanos Diogenisi əsir almışdı.

(ardı gələn sayımızda)

OXU, OXUT, ABUNE OL!